

# ARAZ, ARAZ, XAN ARAZ!..

(ağlı)



ARAZ, ARAZ, XAN ARAZ!  
HAY VER BİZƏ, CAN ARAZ!..  
AĞRINI QOYUB GETDİ,  
CANINA QIYAN ARAZ.

**H**eyatın bitdiyi an ya insan sonsuz zamanın içerisinde eriyor, unudulur, ya da öz yoxluğu ile tanış-bilişlərdə, işığını, istisini çatdırığı insanların qəlbində yaşamaqda davam edir. Zaman nə qədər amansız olsa da, bu itkini uzun müddət yaddaşlardan sile bilmir.

Hər bir İnsan dünyaya öz təyinatı ilə gəlir, missiyasını bacardığı kimi başa vurub dünyadan köçür. İnsan kimi ömür yaşayanlar insan kimi ölməyi də sürüne-sürüne gün keçirməkdən üstün tuturlar.

Səxsiyyət və həqiqi mənada İnsan deyəndə nəzərimizdə dahilər canlanır. Lakin dahiliyin xüsusi biçimləri olduğu kimi, insanlığın da öz ölçüləri var. Və bu ölçülərə sığanlar dahilərlə müqayisədə sade adamlar arasında daha çoxdur. İnsan təbiətin və torpağın yetirməsidir. Sonucda torpağa da qovuşur. Qoyunda boy-a-başa çatdığı obasını ana qucağı tek isti, həlim sayanlar, o məkanın hər daşını doğmalaşdırırlar, bütün ruhu ilə füsunkar mənzərələre bağlananlar, əslində, yer kürəsinin əsl sakinləridir. Torpağa bağlı adamlarda insanı keyfiyyətlərin çox olmasının sırrı, səbəbi varsa da, açarı yene o torpaqdadı.

Zuivand mahalının Kələxan kəndində (Lerik rayonu) doğulub boy-a-başa çatan, üz-gözündən nur yağan **Araz Quliyevi** məhz doğma yurduna bağlayan vətən və el sevgisi idi. O, həyatda hər şeyi olduğu kimi görmək istəyirdi, təbiiliyi hər seydən üstün tuturdu. Allahın yaratdığı varlıqlara insan əli dəyəndə özlüyündən çıxırı. Əgər ulu əcdad gözlərini ilk

dəfə dünyaya açanda təbiətdəki füsunkarlığı görməsəydi, insanlarda gözəllik haqqında təsəvvür oyanma yacaqdı. Araz müəllimə görə, insanı hansı səbəbdənse tam dəyişmək mümkün deyil. Kiminse qanında saflıqdan, ləyaqətdən əsər-əlamət yoxdursa, onu necə dəyişmək olar? İçində yatan şeytan haçansa baş qaldırıb onun əsl mahiyətini üzə çıxaracaq.

Nədənsə, Allah yaxşı bəndələrini həmişə tez aparır. Bu qənaətlərdə bir az təsəlli var. Lakin insan ona verilən ömrü öz bildiyi tek, daha doğrusu, təbiətinə, ruhuna uyğun şəkildə yaşamalıdır. Araz optimist adam idи. Heç nəyi faciəyə, dərdə çevirmirdi. Xəstelənəndə, ayaq damarları işləməyəndə də nikbinliyini itirməmişdi. Qisa ömür payını kişi kimi yaşamış, heç kəsin qəlbinə dəyməmiş, günaha batmamışdı. Onun nə bəndə, nə də Tanrı qarşısında günahıvardı. Əlli yeddi illik həyatı qəlb sindirimdən yaşamaq çətin işdir. İstəsən də, istəməsən də birinin könlünü alanda başqasının qəlbini az da olsa, qırmalısan. Amma Arazın qəribəliyi, bəlkə də, qeyri-adılıyi onda idи ki, arxasında söyüşə, qarğışa səbəb ola bilecek bir iş qoymamışdı. Canının ağrılarına səbəb Tanrıının əbədi aləmə çağırış xəbərdarlığıydı. Qohum-əqrəba müalicə olunmasını istəyirdi. Çox çək-çevirdən sonra əvvəl onu Bakıda, sonra Tehran və Moskvada ən məşhur hekimlərə göstərdilər. Təhlükeli məqamı aradan götürmək üçün əməliyyat aparmaq lazım gəldi. Araz uşaqlıqdan dava-dərmandan qaçırdı. Cərrah bıçağının altında uzanmağa razılıq vermirdi. Ağrırla yaşamağı kəsilib-doğranmaqdən üstün tuturdu. Zahirən



Araz Quliyev

## BU DÜNYA

Mərddən əsirgəyir  
öz servətini,  
Namərdə, xəsisə  
mərddi bu dünya.  
Zalima məzlumdur,  
məzluma zalim,  
Yaman amansızdı,  
sərtdi bu dünya.

Hər ayın, hər ilin durub  
qəsdində,  
Həm şərbət, həm zəhər  
tutub dəsdində,  
Milyonlar zər atır onun  
üstündə,  
Sonu görünməyən nərddi  
bu dünya...

## Dədə Bəhmən

*[Large red decorative graphic element resembling a stylized heart or flame shape.]*

xəstəliyini heç kimə hiss etdirməsə də, günü-gündən həl pişləşirdi. Rusyanın ən məşhur təbiblərinin konsiliumentan sonra bildirildi ki, ayağı topuğundan yuxarı kəsilməlidir. Ancaq bu halda Araz bir ömür də yaşaya bilər. Açı həqiqəti özü bilsə də, qəbul etmədi, Allahın hüzuruna yarandığı formada getməyi üstün tutdu...

**ARAZ NİYƏ GƏLMƏDİ,  
AĞRISI ÜZÜLMƏDİ.  
SEVİNC PAYI TÜKƏNDİ,  
HEC ÜZÜMÜZ GÜLMƏDİ.**

**I**slədiyi pedaqoji kollektivdə və elmi ixtimaiyyətdə nüfuz sahibi olan Elman Quliyev Moskvada qardaşının çarpayısı karşısında 20 güne yaxın yuxusuz gecələr keçirdi. Bayırdağı şaxta, qar qəlbini tamam soyuqluq gətirsə də, Arazı dile tutmağa çalışdı. O, ata əvəzi böyük qardaşının yolunda canını qurban verməyə hazır dayansa da, aciz vəziyyətə düşmüdü. Elə hey qışla-qışla:  
 - Əməliyyata razılıq ver, qardaş... - deyirdi.  
 - Mən torpağa iki ayağımı bərk basmasam, yaşıyammarım.

Elman müəllim qəhrədən boğulsə da, gözlərindən axan yaşı silib yenə Arazı dile tutmağa cəhd göstərdi. Amma... Xalq mahnılarına vurğun olan böyük qardaşının "Hil olum boynuna" və «Qəmərim»i zümrüme etməsi onun qəlbini bir az da dağladı. Sonra... bir də yalvardı. Bir də... Hər dəfə əməliyyatdan söz salanda Araz gülümüsünü sevdiyi xalq mahnılarından birini oxuyurdu. Həkimlərdən biri deyəndə ki, «qardaşı kimi məsuliyyəti üzərinə götürüb sənədi imzala, narkoz verib əməliyyata başlayaqq, sonra gec olaçaqq» - Elmanın kövrek qəlbə paramparça oldu. Uzun gecəni səhərədək düşünüb-daşındı, içində qovruldu. «Yox», - dedi ürəyində, - «Arazın üzünə baxa bilmərəm, o, özü razılıq verməsə, bağrı çatlar. O halda bir gün də yaşamaz».

Nəhayət, son dəfə xahiş etmək istədi:

- Qardaş, bəlkə... - Sözünün dəlini gətirə bilmədi. Araz sanki onun ürəyini oxudu, son sözünü qətiyyətlə

dedi:

- Dünyada Araz kimi yaşamışam. Ayağımı kəssələr, başqa adam olaram. Mən özüm kimi qalmaq istəyirəm, qardaş. Bu işi etsən, mən səni bağışlamaram, Allah da məni...

Dünyanı daraldan dərd geləndə dağlardan ağır olur. Araz yer üzündə iki ayaq üstə möhkəm durmaq üçün ömür payını qurban verdi.

**DAĞLARA QAR DÜŞDÜMÜ?  
XOŞ GÜNLƏR ÖTÜŞDÜMÜ?  
ARAZSIZ QALDI OBA,  
TANRI BİZDƏN KÜSDÜMÜ?**

**A**raz həyatda yüzlərə dost, sirdaş qoyub getdi. Hələ üç il əvvəl Ə.Sərəstan onun yüksək insanı keyfiyyətləri haqqında yazmışdı:

**Bir elin, tayfanın sənsən pənahı,  
Açılan səhəri, gələn sabahı.  
Kimsənin üstündə varsa günahı,  
Kömək eyləyərsən duyub Allahı.  
Əməlin əvəzsiz qalmaz, dayoğlu.  
Sən başqa xılqətsən,  
Araz dayoğlu!..**

Qismət elə getirdi ki, Arazın ruhu Moskvada uçdu... O, indi dünyanın neçə-neçə ölkəsini gəzəcək, Xəzəri, Kürű, Arazı arxada qoyacaq, doğmalarının ocağını var-gəl edəcək, "əl ağacı ilə yox, qoşa, sağlam ayaqla"... Və bu ilin axır çərşənbəsi günü Kələxandaki ata-baba mənzilinə qədəm basacaq. Araz həmişə hamiya yaxşılıq edib. Üzümüze gələn Novruzda tonqal başına toplaşan qohumlar, tanışlar elə etməlidirlər ki, onun ruhu ağrılarını bu dünyada qoymadan peşmançılıq çekməsin.

Allah sizə səbr versin, ana!

Dağı ciyinə götürsən də, qardaşım Elman, əyilmə, qəddini düzəlt! Arazın varlığını unutmamaq üçün özünüzə qayıdın. Unutmayın ki, bu, ulu Tanrıının verdiyi qismətdir. Ona görə də onu Moskvadan gətirən təyyarə vaxtından 15 dəqiqə tez yere enmişdi. Gecə olmasına baxmayaraq, Bakıda cənazəni qarşılayanların sayı-hesabı yox idi. Torpağa tapşırıldığı gün doğma kəndinin ağ qar örtüyü üzərinə birdən-birə göydən isti yağış yağma-

sı da Allahın möcüzəsiydi. Arazın yoluna su səpilirdi. İnsan axınının səngiməməsi təsəllidən çox onun əməllərinə verilən qiymət idi.

İndi Araz həyatda yoxdur... İllər ötəcək, zaman axarından qalmayacaq. Və Araz həmişə xeyrxah eməlleri ilə xoş xatirələrdə yaşayacaq.

**Qalalar darmadağın,  
sərbəz ölüb, səngəri boş.  
Dünyanın yox vəfəsi,  
xan Arazımın yeri boş...**

Yox, Arazın yeri boş qalmadı. Ən böyük təsəlli odur ki, Arazın sönməyən ocağı var. Böyük nəсли, qardaş-bacısı, davamlıları - ağıllı övladları daim onun gerçekləşməyən arzularına cırraq tutacaqlar.

**Ramazan Qafarlı**

**Dağlar dağımı  
mənim,  
Qəm oylağımı  
mənim.  
Ay aman,  
Araz getdi,  
Axır çağımı  
mənim.**

